

“Karabağ Benim Dinim – İmanım”
(Ülvi Bünyadzadenin Yaratıcılığında Karabağ Motifi)

Almaz ÜLVİ (Binnatova)¹

Özet

Takdim olunan makalede genç şehit şair Ülvi Bünyadzadənin yaratıcılığında Karabağ motifi ve Karabağıla ilgili olaylar anlatılmıştır. Onun “Ömür yolu” şiri, “Hala sabır ederim” şiiri, makale ve məktuplarında araştırılan Karabağ motifli makamlar, Dağlıq Karabağ ətrafında bilinen cereyan eden ictimai siyasi hadiseler çerçevesinde incelenmiştir. “Lirik Kişi” ibrazının tedkiki sonucunda şairin vatandaşlık görevi, vatanperverlik ruhu, türkçü “kişilik”i daha önceliklidir.

Anahtar Kelimeler: Karabağ, Ülvi Bünyadzade, Ömür Yolu Şiiri

“QARABAĞDI MƏNİM DİNİM – İMANIM...”
(Ülvi Bünyadzadənin yaratıcılığında Qarabağ motivi)

25
itobiad

Xülasə

Təqdim olunan məqalədə gənc şəhid-şair Ülvi Bünyadzadənin yaratıcılığında Qarabağ motivi – Qarabağıla bağlı hadisələrə diqqət edilmişdir. Onun “Ömür yolu” poeması, “Hələ səbr edirəm” şiiri, məqalə və məktublarında araştırılan Qarabağ motivli məqamlar, Dağlıq Qarabağ ətrafında baş verən məlum ictimai-siyasi hadisələr kontekstində incələnmişdir. “Lirik mən” obrazının tədqiqi yekununda şairin vətəndaşlıq mövqeyi, vətənpərvərlik ruhu, türkçü “mən”i daha aydın görünür.

Açar sözlər: Qarabağ, Ülvi Bünyadzadə, “Ömür yolu” poeması, “Hələ səbr edirəm” şiiri, məktublar, məqalələr, Əfqanistan.

¹ Dr, AME Edebiyat Enstitüsü, Türk Halkları Edebiyatı Bölümü, almazulvi1960@mail.ru

“KARABAKH IS MY RELIGION...”

(motif of Karabakh in the works of Ulvi Bunyadzadeh)

Abstract

In this article we drew attention to the motif of Karabakh – to the events related to Karabakh - in the works of the young shehid-poet Ulvi Bünyadzadeh. The motif of Karabakh in his poem “The way of life”, rhyme “I am still patience”, articles and letters is examined in the context of socio-political events developed around Karabakh. The analysis of the image of the “lyrical I”, as the object of research, more clearly reveals the citizenship and the patriotic spirit of the poet and his Turkishness.

Key words: Karabakh, Ulvi Bünyadzadeh, poem “The way of life”, “I am still patience”, articles, letters, Afghanistan.

Giriş

Sərlövhəyə çıxardığım bu sətirlər – “Qarabağdı mənim dinim – imanım” sətirləri 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin “Ömür yol”² poemasındandır. Ülvi Bünyadzadə bu poemasını 1989-cu ildə uzaq Sibir torpaqlarında əsgəri xidmətdə olarkən yazmışdır.

26
itobiad

Poeziyada Əfqanıstan hadisələrinin təcəssümü

Sovet ordusunun Əfqanıstan torpaqlarına işgalçi niyyətlə daxil olmasından bəhs edən bu əsərdə turkdilli xalqların nümayəndələrinin də – Azərbaycan türkünün, qazağın, özbəkin, tatarın, qırğızin Sovet ordusunun tərkibində Əfqanıstana hücum etməsindən bəzi detalları qələmə almışdır. Qardaş deyən əfqan xalqının haqlı giley-güzarlarını dinləyən “lirik mən” xəyalən öz torpaqlarına qayıdır. Torpağında baş verən hadisələri göz önündən keçirir. Sonra xəyalən yenə əfqan torpaqlarına qayıdır və orada Əli, Səməd, Vaqif və Məhər adlı³ dörd Azərbaycan gəncinin nakam ruhlarının söhbətlərinin şahidi olur. Birinci

² Bünyadzadə, Ülvi, Sənin oxşarın bənövşədi, toplayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvi, Bakı, CBS, 2005, 495 s.

³ Bünyadzadə, Ülvi, 2005, s. 127

ruh “lirik mən”dən rica edir ki, onu gözləyən anasının yanına getsin və tək övladının-oğlunun taleyini ona xəbər versin: bir az ehmallı, bir az təmkinlə anaya baş verənləri anlatsın. Aldandıqlarını, işgalçi niyyətli olmamasını ona anlatsın. İkinci ruh da eyni rica ilə ondan kömək umur. O yana – yana “lirik mən”ə dərdini danışır: toy günü 40 arşınlıq eyvanlarında onu qəflətən yaxaladıqlarını, qonşu ölkənin onların yardımına ehtiyacı olduqlarını dedilər. Sonra tutub bura gətirdilər. Burada bildim ordumuzun niyyətini. Gec idi. Burada evlərini yandırıb-ucurduğuuz bir gənc ana soruşdu ki-

- Sən kimsən?

Bu torpağın yarasını

Yoxsa sağaltmağa

gələn həkim sən?

Biz ki, sənin torpağını

tanımırıq uzaqdan da.

İncimişik özbəkdən də,

tatardan da, qırğızdan da,

qazaxdan da.

Beynəlmiləl deyə-deyə

hardan hara gəlibsiniz?

Yoxsa bizi qeyrətsiz,

maymaq millət bilibsiniz?

Öz torpağın ona-buna paylanır.

Qeyrətin var, get al geri⁴.

Bu sualların qarşısından xəcalətdən öldüm, aldandığımızı duyдум, amma gec idi. Anama ölüm xəbərimi özün apar və ustufca anlat.

Üçüncü ruhun dərdi lap dözülməz idi. Od tutub yanındı, qovrulurdu –

Aman qardaş,

⁴ Bünyadzadə, Ülvi, 2005, s. 132

doğrudurmu deyirlər,
Gecə-gündüz qan tökülür yurdumda.
Qarabağın tarixini danırlar,
Məscid uçur,
dam sökülür yurdumda.
Qarabağdı mənim dinim –imanım,
O torpağın nişanəsi, iziyəm.
Məni belə aciz görmə qəbirdə,
Qəbirdə də Qarabağın özüyəm⁵.

Sonra dərdini “lirik mən”ə anladan ruh söhbətinə davam edir: Vətən səni əsgər “borcunu ödəməyə” - çağırır dedilər. Vətən adının şirinliyini bildiyimdən elə həmən əsgər şinelini geyindim, öyündüm ki, Vətənə gərək oldum. Amma bura gələndən sonra öyrəndim ki, “Xəyanətin qulu olmuşam”.

Aman, qardaş,
Qədirə də oxusun.
alışıram, “Sona bulbul” dedikcə.
Mən də ona göndərəcəm ərmağan,
Qəbrim üstə “Xarı bulbul” bitdikcə.
... “Topxana”da xoş günlərim keçibdi.
Danış görüm,
“Cıdır düzü” dururmu?
“Qarabağın bülbülləri” yenə də
Arif kimi zəngulələr vururmu?
Vətən deyib bura gələn oğullar,
İndi, deyir vətənidə sayılmır?!
Deyirlər ki,
bizimkilər hələ də
Yuxudadı, ayılmır ki, ayılmır

⁵ Bünyadzadə, Ülvi, 2005, s. 136

Bu millətin,
gözlərinin yaşını
Görən niyə birdəfəlik silmirlər?
“Namus” deyən daşnaklar,
öz dilində “Namus” yaza bilmirlər.
Qarabağa məndən “salam” deyərsən,
Yad eyləsin, qoy ruhumu bir gözəl.
Əlvida, qardaşım, sənə yaxşı yol!⁶

Bu ürək parçalayan misralardan sonra “Qarabağın harayı”⁷ adlı ağı-bayatıdan sıralanan yeni bir bölmə gəlir. Ülvi bu poemada millətimizin başına açılan oyunları poetik, dərd bütümlü, dərd sətirli nəgmələrlə anladır. Şairin poetik sənətkarlığı, fitri istedadı öz işini görmüşdü. Bu əsər ona görə təsirli, ona görə axıcı və bir nəfəsə oxunur ki, sanki hər kəsin içində alovlanan ocaqdan götürülmüş çinqıllar tonqalıdır. Hərə öz cir-cırpisını, öz atəşini aydınca seçə bilir.

Əfqanistana gedən oğullar əvəzinə içində qara daş qoyulmuş tabutlar gələr-di. Sovet məmərunun birbaşa iştirakı ilə həmən tabut torpağa basdırıldı ki, onların alçaq, məkrli fitnələri faş olmasın. Ata-analar da ölüncə qara-qura, qarma-qarışlıq yuxular içində çabalar, göynərdilər.

Şairin Sibirdən göndərdiyi məktublarda Qarabağ dərdı

Ülvi bu poemanı uzaq Sibir torpaqlarında yazarkən, Bakıda Topxana uğrunda mitinqlər gedirdi. Uydurma “Dağlıq Qarabağ hadisələri” çoxdan başlamışdı. Ermənilər yalan məlumat-informasiyalarını dünyanın hər yerinə yayırdılar. Bizimkilər isə hələ də Moskvaya, Sovet İttifaqı Kommunist Partiyasına, onun rəhbərlərinə inanır, onlardan kömək gözləyir, ümidi lərini onlara bağlayaraq, heç bir təşəbbüs və ya müdafiə xarakterli işə əl atmırlılar. Talanan Qarabağ, işgal olunan Qarabağ könüllü xalq dəstələrinin və yerli əhalinin ümidi nə qalmışdı. Bakıda

⁶ Bünyadzadə, Ülvi, 2005, s. 137-138

⁷ Bünyadzadə, Ülvi, 2005, s. 139

gədən mitinqləri Ülvi Bakıdan onun ünvanına göndərilən mətbuat vasitələrindən öyrənirdi. O, hələ Bakıda tələbə olarkən baş verən hadisələri, onların mahiyyətini gözəlcə dərk etmişdi. İndi daşnak erməninin yalan təbliğatının tügyan etməsinə dözə bilmirdi. Ü.Bünyadzadə 1989-cu ildə göndərdiyi bir məktubunda yazır: “Mən burada Pribaltikada yaranan Milli Cəbhənin, Beynəlmiləl Cəbhənin, Belorusiyada yaranan xalq cəbhəsinin (bundan bəlkə də xəbərin yoxdur), Ermənistən tələbələr ittifaqının proqramları ilə yaxından tanış olmuşam. Təsəvvür elə ki, Estonia iyunun 1-dən təsərrüfat hesabına keçir. Bu artıq respublikanın öz iqtisadi suverenliyini qazanmağa inamını göstərir. Onu nəzərə al ki, bu iqtisadi müstəqilliyin arxasında siyasi müstəqillik gəlir. Çox təəssüf edirəm ki, bu cür cəbhə-ittifaqlar, müstəqil tələbə qrupları və s. hələ də bizdə yoxdur. Bugünkü tələblərimiz dünənkilərdən çox da irəli gədə bilməyib. Doğrudur, Topxana uğrunda 20 günlük mitinq özü böyük şeydir. Ancaq mitinqlər daha çox hissərlə, emosiyalarla oynayır, qazanılan isə çox az şey olur. Məsələn, Ermənistən tələbə ittifaqı (SAS) mübarizə forması kimi mitinqlərdən imtina edir, dil, mədəniyyət, iqtisadiyyat müstəqilliyi uğrunda mətbuat mübarizəsi edir, qeyd edirlər ki, SSRİ-nin bütün paytaxt şəhərlərində (o cümlədən Moskvada) Ermənistən nümayəndəliyi (mənim sözümlə konsulluğu) olmalıdır. Bu, açıq-aşkar SSRİ-dən ayrılmağı bir tələb kimi qarşıya qoymur, ancaq məntiq aydınlaşdır. Mübarizə forması isə mitinqlər yox, mətbuatda ideoloji təbliğatdır. SAS-in öz qəzeti var – Ermənistən Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi buna yardım göstərir.

Bu tələblər qarşıya elə şəkildə qoyulub ki, etiraz eləməyə heç bir əsas qalmır. İttifaqın rəhbəri Ermənistən Universitetinin tələbəsidir -- familiyası yadimdə deyil. Bax, bu cür mübarizə aparmaq lazımdır - keyfiyyətli, intensiv və getdikcə genişlənən şəkildə.

Əlbəttə, təəssüflənirəm ki, o hadisələrin Bakıda canlı şahidi olmamışam. Digər tərəfdən isə hadisələr kənardan daha obyektiv şəkildə müşahidə olunur. Bax, elə buna görə də deyirəm ki, çox şeydə başqa millətlərdən yenə geridə qalırıq”⁸.

Azərbaycan gənclərinin Sibirdə yaratdıqları “Xətai” dərnəyi

Onun bu qeydlərinin ardınca - Orada Krasnoyarski vilayətinin Kansk şəhərində yaşayan azərbaycanlılardan ibarət “Xətai” dərnəyi yaradır. Məqsədini özünün digər əsgər məktubunda açıqlayır: "Xətai" adlanan bir dərnək təşkil etmişik -- 20 nəfər üzvü var, namizədlər yenə az deyil. Məqsədimiz Azərbaycanda baş verən hadisələri, ümumiyyətlə, onun dərdlərini, çatışmazlıqlarını müzakirə etmək, qərar çıxarmaq, şuramızın adından respublika mətbuatına, MK-sına göndərməkdir, yerli əhaliyə gerçekliyi anlatmaqdır. Məni şuranın sədri seçiblər. Özümüzün Proqramımız, Nizamnaməmiz var. Hamımız təntənəli surətdə and içmişik. Görək bu böyük işimizin nə nəticəsi olacaq”⁹. Elə həmin məktubuna bir şeir də əlavə edib –

31
itobiad

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun şaxtasından,
soyuğundan mən qorxmuram.

Mən qorxmuram, uzaq yola çıxmaqdan,
Bu yolun acısından,
ağrısından,
"Ölüm" adlı yuxusundan mən qorxmuram.

Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür.

Dünənimdən, bu günümdən,
sabahımdan ötür keçir,

⁸ Bünyadzadə, Ülvi, 2005, s. 305

⁹ Bünyadzadə, Ülvi, 2005, s. 310

Mən qorxmuram uzaq yola çıxmaqdan.
Çünki dünyadakı bütün yollar,
Anamın təndir evinin
qabağından ötür keçir¹⁰.

İşgalçi və daşnak erməninin niyyətlərinin, məqsədlərinin torpaqlarına haqsız hücumlarından əziyyət çəkən Respublikamızda Qarabağ hadisələrinin tügyan etdiyi bir vədədə Ülvi Bünyadzadə ötən tarixi səhifələri vərəqləməklə, indiyəcən baş verən hadisələri vətəndaş mövqeyi ilə bir daha nəzərdən keçirmək, ədəbiyyat səhifələrinə yazmaq məqsədində olmuşdu. Vaxtilə Göyçə dərdi ədəbiyyata, yazınlara köçürülməmişdə, indi tarixi fürsətdən vətəndaş mövqeyi ilə yararlanmağa çalışmışdı.

Ülvinin ədəbi ırsını nəzərdən keçirdikdə məlum olur ki, Qarabağ dərdi müəllifə çoxdan tanış və ya məlum bir məsələdir. O, böyüdüyü mühitdə illərlə belə bir söhbətin şahidi olmuşdu: doğulduğu Göyçə mahalı 1920-ci ildə qeyd-şərtsiz, sakit - səssiz Ermənistən sərhədinə qatılmışdı.

1918-ci ildə daşnak erməni Andronikin silahdaşlarının Göyçə mahalında törətdikləri qanlı olayların poetik əksi

1990-cı ilin 20 yanvarında sovet (əslində rus-erməni birləşmiş dəstəsinin) ordusunun Bakıya təcavüzü nəticəsində şəhid olan gənc-şair Ülvi Bünyadzadənin məşhur “Hələ səbr edirəm” şeirində daşnak erməni-nin onun Göyçəsinə etdiyi xəyanəti, daşnak Sulikovun cəhənnəmə vasil edilməsini - tarixi hadisəni təfsilatı ilə əks etdirmişdir. 18 bənddən, hər bəndi də 4 sətirdən ibarət olan bu şeirdə ağırlı tarix səhifə misralanıb. Əsər 1989-cu ildə qələmə alınmışdır.

Göyçənin keçmiş Müdhiş olubdu,
Əgər araşdırısan qoca tarixi.
Köhnə daşları var, üstü yazılı,
Gah alban hərfi, gah da ki, mixi¹¹.

¹⁰ Bünyadzadə, Ülvi, 2005, s. 302

Köhnə daşlarında gah mixi, gah da alban hərfləri olduğunu deyən müəllif bu yurdun qədim türk obası olmasına işarə edir. Son dövr tarixini ustalıqla qələmə alan ermənilər Göyçə yurdunun əsil tarixini gizləyərək “dənizdən dənizə” Ermənistən xülyasını yaddaşlara yazmaq məqsədində olublar. 1918-ci il.

... O vaxt bir general-Selikov adlı,
Göyçəni quldurtək çalıb-çapırdı.
Yazlıq göyçəlilər hara qaçsa da,
Selikov axtarıb, gəzib tapırdı¹².

Harın məqsədi Göyçəni məhvərindən birdəfəlik qoparmaq idi. Xalqa zülm vermek və günlərin birində zülmələrə dözməyərək baş alıb qaçmalarını gözləmək amacını tutmuşdu. Ordusunu isə xalqın mal-mülkünü talan etməklə saxlayırdı. Selikov deyilən quldur Göyçənin Zod kəndində əyləşmişdi (Dədə Ələsgərin kəndindən cəmi iki kilometr aralıda yerləşirdi), onun elədiyi özbaşnalığa qarşı dinən hər kəsi yerindəcə qanına qəltan edirdi. Bunun bir sonu olmalı düşüncəsiylə Zod kəndinin kəndxudası – başçısı el ağısaqqalı, el səxavətlisi Məşədi İsa fikir içində qalmışdı -

Getdi generalın yanına birbaş
Soldatla doluydu həyatın içi¹³

Lakin bu canlı divarlar onun gözünün odunu ala bilməzdi. Artıq bıçaq sümüyü dirənmişdi. Fikrində tutduğu – qurub-quraşdırıldığı məqsədini həyata keçirməli idi. Bir sözlə, ya ölməli, ya da öldürməli zaman yetişmişdi:

Oturdu söhbətə Məşədi İsa,

¹¹ Bünyadzadə, Ülvi, 2005, s. 84

¹² Bünyadzadə, Ülvi, 2005, s. 85

¹³ Bünyadzadə, Ülvi, 2005, s. 85

Deyəsən general ona inandı,
Söhbət qurtaranda istədi onu,
Durub yola salsın birdən dayandı.
Deyirlər general bic adam idi,
Hamının qəlbini görürdü guya.
Amma dayanmadı: çıxdı həyətə -
Baxdı məğrur-məğrur ulduzlu göyə¹⁴.

Öz daşnak soldatlarını (əsgərlərini) həyət-bacada görməyəndə “yəqin ge-cədən çox ötdüyündən yatmağa gediblər” - deyə düşünsə də, bir anlıq ehtiyatını da əldən vermək istəmədi. Elə bu zaman Məşədi İsanın dəstəsi onu haqlayır -

Həyət boşalmışdı, yəqin soldatlar,
Yatmağa getmişdi, gecə yarıydi.
General özünə gəlməmiş gördü
Gözündən od çaxdı, ildirim çaxdı.
Zoddular qəflətən üstünü alıb,
Kəsdilər başını – qan çanağını.
Ona göstərdilər qisas gününü,
Ona göstərdilər Göyçə dağını.
Beləcə məhv oldu qanlı general¹⁵.

Bəli, şairin qələmə aldığı kimi, general Selikov yerindəcə el gücüylə məhv edilsə də, onun alaq otu kimi göyərən davamçıları 1988-ci ildə yenidən baş qaldırdılar. Hələ ondan qabaq ermənilərin “fədakar oğulları”nın bu qeyrətini utanmadan qələmə alan Zori Balayan kimi daşnak təfəkkürlü yazıçıları da əsərdə ifşa edilir. Zori Balayan 1986-ci ildə erməniləri yenidən “dənizdən dənizə” ideyası uğrunda mübarizəyə dəvət edirdi. Qorbaçov yenidənqurmasın-dan güc alaraq illərlə

¹⁴ Bünyadzadə, Ülvi, 2005, s. 86
¹⁵ Bünyadzadə, Ülvi, 2005, s. 86

mübarizəsində olduqları “Böyük Ermənistan” xülyasını həyata keçirməyin vədəsinin çatdığını irihəcmli “Ocaq” əsərində yazaraq bütün erməniləri səfərbərliyə almaq cəhdində idi. Bütün bunları bilən gənc şair Ülvi Bünyadzadə yazar -

Bəlkə unudubdu Zori Balayan,
Qanicən babası qanda boğulub.
Başqa torpağına göz dikən zaman,
Bax onda, bax onda, boğulub.
Hələ, ulu Goyçə bir vaxt gələcək,
Cavab istəyəcək tutub yaxandan.
Haraya qaçsan da məzar olacaq,
Qarabağ sənə də «hinger Poqosyan».
Bax, onda gedəcəm Goyçə elinə,
Qanlı tarixini yazacam bir-bir.
Yəqin çatacağam o xoşbəxt günə,
Hələ səbr edirəm, mən hələ səbr¹⁶.

35
itobiad

Amma “poetik mən” Goyçəyə getməyə ömür fürsəti tapa bilmədi gənc – 20 yaşında Vətən şəhidi, Azadlıq şəhidi oldu. Amma onun bir məqsədi həyata vəsiqə aldı: Azərbaycan Azadlığını əldə edildi. Qaldı Goyçə elinə dönmək, qayıtməq. Belə əsərlər, belə əsəri yazan qəhrəmanların ruhu o fürsəti qazanmağa haqq yolu tapacaqdır. Onun ölümündən qabaq yazdığı “And”ı müasir gəncliyə çağırış sədası olacaqdır: “Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğurulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığımı, vicdanıma, məsləkime, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına

¹⁶ Bünyadzadə, Ülvi, 2005, s. 87

layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm.

Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim. İmza: B. ÜLVİ. 10.IX-89¹⁷.

1988-ci ildə hadisələr yenidən cərəyan etməyə başladı və çox qısa bir zamanda Göycə eli bütünlükklə ermənilərin işgalinə məruz qaldı.

Sonuç

Bu gün də eyni iddia Qarabağ torpaqlarına tamah salan erməni daşnakları böyük dövlətlərin güc-qüvvəsinə söykənərək məqsədlərinə çatmaq, yeni işgalçı niyyətlərini davam etmək istəyirdilər. Lakin sovetlər sisteminin içindən çökməsi ilə xalq imperiya zəncirindən qopduğunu hiss edincə torpaqları uğrunda mübarizəyə qalxdı, mitinqlər etdi, öldürdü, öldürdü, bir qarış torpağından keçməyəcəyini bəyan etdi. Lakin daşnaklar dünya gücünə arxalandı və torpaqlarımızın 20%-i işgal olundu...

Kaynakça

Ülvi, Almaz, Müharibə ağrıları, portretlər, düşüncələr, qeydlər, söhbətlər, I kitab, Bakı, Nurlan, 2005, 545 səh.

Ülvi, Almaz, Ədəbi duyğular, portretlər, düşüncələr, qeydlər, söhbətlər, II kitab, Bakı, Nurlan, 2008, 460 səh.

Bünyadzadə, Ülvi, Ülvi duyğularım, toplayanı, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvi), Bakı, Gənclik, 1990, 55 səh.

Bünyadzadə, Ülvi, Bir ölümün acığına, toplayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvi, Bakı, Gənclik, 1993, 256 səh.

Bünyadzadə, Ülvi, Ömrüm sənin eşqindi, toplayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvi, Bakı, Mütərcim, 1998, 256 səh.

¹⁷ Bünyadzadə, Ülvi, 2005, s. 5

Bünyadzadə, Ülvi, Sənin oxşarın bənövşədi, toplayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvi, Bakı, CBS, 2005, 495 s.

Bünyadzadə, Ülvi, Omür yolu, poema, 2 dildə, ön sözünün müəllifi Almaz Ülvi, Azərbaycan və gürcü dillərində, Tbilisi, 2009-cu il,

Bünyadzadə, Ülvi, Omür yolu, poema, 5 dildə, Azərbaycan, türk, ingilis, rus və gürcü dillərində, son sözünün müəllifi Almaz Ülvi, Ön söz müəllifi Qənirə Paşayevadır, Bakı, Mütərcim, 2009,

Künye:

Binnetova, ULVİ, Almaz, “Karabağ Benim Dinim – İmanım” (Ülvi Bünyadzadenin Yaratıcılığında Karabağ Motifi)”, *İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi I*, (2013):25-37.